

Azərbaycan Respublikası Mərkəzi Bankı
sədrinin birinci müavinin
2020-ci il 16 noyabr tarixli 95s nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Milli Ödəniş Sistemi infrastrukturunda
ISO20022 beynəlxalq standartının tətbiq edilməsi üzrə
Tədbirlər Planı

№	Tədbirin adı	İcraçı	İcra müddəti
1	ISO20022 standartına uyğun məlumat formatlarının yaradılması üzrə işlərin aparılması		
1.1	MÖS infrastrukturunda tətbiq ediləcək ISO20022 standartına uyğun məlumat formatlarının hazırlanması	Mərkəzi Bank ÖSHD ¹	01.01.2021-30.04.2021
1.2	ISO20022 standartına uyğun məlumat formatlarının iştirakçılara təqdim olunması	Mərkəzi Bank ÖSHD	07.05.2021
1.3	MÖS infrastrukturunu komponentlərinin fəaliyyətinin tənzimlənməsi üzrə normativ-hüquqi bazanın ISO20022 standartına uyğun məlumat formatlarından istifadəyə uyğunlaşdırılması	Mərkəzi Bank ÖSHD, HD ²	07.05.2021-30.09.2021
2	MÖS infrastrukturunda ISO20022 standartından istifadə üzrə imkanların yaradılması işlərinin aparılması		
2.1	MÖS infrastrukturunu komponentlərinin nüvələrinin ISO20022 standartına uyğun məlumat formatlarını dəstəkləyən yeni versiyalarının hazırlanması	Mərkəzi Bank	07.05.2021-31.08.2021
2.2	İştirakçı təşkilatların daxili informasiya sistemlərinin MÖS infrastrukturunu komponentləri ilə inteqrasiya olunması üçün istifadə olunan bütün mübadilə metodlarında hal-hazırda istifadə olunan ISO15022 standartına	Mərkəzi Bank ÖSHD	07.05.2021-31.08.2021

¹ Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti

² Mərkəzi Bankın Hüquq departamenti

	uyğun məlumat formatları ilə ISO20022 standartına uyğun formatların qarşılıqlı konvertasiyasının aparılması üçün funksional imkanların yaradılması		
2.3	Qarşılıqlı konvertasiya üzrə funksional imkanlara malik olan iş yerlərinin iştirakçı təşkilatlara təqdim olunması	Mərkəzi Bank ÖSHD	01.07.2021-30.09.2021
3	MÖS infrastrukturunu iştirakçılarının daxili informasiya sistemlərində ISO20022 standartından istifadə üzrə imkanların yaradılması işlərinin aparılması		
3.1	İştirakçıların daxili informasiya sistemlərində ISO20022 standartında yeni məlumat formatları ilə işləmək üçün funksional imkanların yaradılması	MÖS infrastrukturunu iştirakçıları	07.05.2021-31.03.2022
3.2	İştirakçıların daxili informasiya sistemlərində elektron bankçılıq xidmətlərində ISO20022 standartında yeni məlumat formatlarının istifadə olunması üzrə funksional imkanların yaradılması	MÖS infrastrukturunu iştirakçıları	07.05.2021-30.06.2022
3.3	İştirakçılar tərəfindən korporativ müştərilər üçün elektron bankçılıq xidmətlərində ISO20022 standartında yeni məlumat formatlarından istifadə üzrə təlimlərin keçirilməsi	MÖS infrastrukturunu iştirakçıları	30.06.2022-28.10.2022
4	MÖS infrastrukturunda test mühitlərində ISO20022 standartından istifadə üzrə sınaq işlərinin təşkili		
4.1	MÖS infrastrukturunun komponentlərinin ISO20022 standartını dəstəkləyən yeni versiyaları əsasında sistemlərin test mühitlərinin yaradılması və iştirakçıların istifadəsinə verilməsi	Mərkəzi Bank ÖSHD	01.07.2021-30.09.2021
4.2	İştirakçılar ilə birlikdə MÖS infrastrukturunun komponentləri üzrə müvafiq test mühitlərində ISO20022 standartında yeni məlumat formatlarının emalı üzrə sınaq işlərinin aparılması	Mərkəzi Bank ÖSHD, MÖS infrastrukturunu iştirakçıları	01.07-2021-30.09.2022
4.3	İştirakçıların daxili informasiya sistemlərində elektron bankçılıq xidmətlərində ISO20022 standartında yeni məlumat formatlarının istifadə olunması üzrə sınaq işlərinin aparılması	MÖS infrastrukturunu iştirakçıları	01.09-2021-30.09.2022
4.4	MÖS-ün komponentlərinin test mühitlərində aparılan sınaq işləri zamanı ISO20022 standartında yeni məlumat formatlarında aşkarlanmış çatışmazlıqların aradan qaldırılması və yekun versiyaların iştirakçılara təqdim edilməsi.	Mərkəzi Bank ÖSHD	31.08.2021

5	ISO 20022 standartına uyğun məlumat formatlarından real rejimdə istifadəyə keçidin təşkil edilməsi		
5.1	MÖS infrastrukturunu komponentlərinin ISO20022 standartını dəstəkləyən yeni versiyalarının real rejimdə istifadəyə verilməsi	Mərkəzi Bank ÖSHD	01.09.2021-30.11.2021
5.2	Daxili informasiya sistemlərində ISO 20022 standartında yeni məlumat formatlarının tətbiqini başa çatdıran iştirakçıların real rejimdə bu formatlardan istifadəyə başlaması	MÖS infrastrukturunu iştirakçıları	31.10.2021-28.10.2022
5.3	İştirakçıların daxili informasiya sistemlərində elektron bankçılıq xidmətlərində ISO20022 standartında yeni məlumat formatlarının real rejimdə istifadəyə başlanılması	MÖS infrastrukturunu iştirakçıları	01.10.2021-28.10.2022
6	İştirakçı təşkilatların SWIFT infrastrukturunda aparılan əməliyyatlarda ISO 20022 standartından istifadə üzrə işlərin təşkili		
6.1	İştirakçıların daxili informasiya sistemlərində SWIFT infrastrukturundan istifadə olunmaqla beynəlxalq maliyyə bazarlarında əməliyyatların ISO20022 standartında aparılması üçün funksional imkanların yaradılması	MÖS infrastrukturunu iştirakçıları	31.03.2022-30.11.2022
6.2	İştirakçıların daxili informasiya sistemlərində SWIFT infrastrukturundan istifadə olunmaqla beynəlxalq maliyyə bazarlarında əməliyyatların ISO20022 standartına uyğunlaşdırılması üzrə sınaq işlərinin aparılması	MÖS infrastrukturunu iştirakçıları	01.12.2022-31.03.2023
6.3	İştirakçılar tərəfindən SWIFT infrastrukturundan istifadə olunmaqla beynəlxalq maliyyə bazarlarında əməliyyatların real rejimdə ISO20022 standartı əsasında aparılmasına başlanılması	MÖS infrastrukturunu iştirakçıları	Müxbir banklarla razılaşdırılmış müddətdə
7	ISO 20022 standartının tətbiqi ilə əlaqədar nəticələrin qiymətləndirilməsi və istifadənin genişləndirilməsi		
7.1	İştirakçılardan MÖS-ün komponentləri üzrə ISO20022 standartına uyğun formatlardan istifadəsi ilə bağlı rəy və təkliflərin toplanılması və təhlili	Mərkəzi Bank ÖSHD	01.02.2022-30.06.2022
7.2	İştirakçıların MÖS-ün komponentləri üzrə ISO20022 standartına uyğun formatlardan istifadəyə keçid üzrə fəaliyyətinin qiymətləndirilməsi	Mərkəzi Bank ÖSHD	01.11.2022-30.12.2022